

## AZƏRBAYCANDA NEFT-QAZ SEYSMİK KƏŞFİYYATININ İNKİŞAFI VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ

**B.M.Qarayev**

*Açar sözlər: aksolunan, sinan və manəə dalğaları, ümumi dərinlik nöqtəsi üsulu, sahəvi və fəza seysmik kəşfiyyatı, enli profil, geoloji quruluş, seysmik stratiqrafiya, qeyri-uyğun yatom, tektonik qırılma*

Məlum olduğu kimi, yer tokinin geofiziki üsullarla tədqiq edilməsində aparıcı yer tutan seysmik kəşfiyyat üsulları neft və qaz yataqlarının axtarışında və kəşfiyyatında müvəffəqiyyətə tətbiq olunur. Seysmik kəşfiyyatın nəzəri əsaslarının, tətbiqinin, texnikası və metodikasının, eləcə də bu üsul ilə əldə edilmiş məlumatların emalı və interpretasiya məsələlərinin inkişaf etdirilməsi görkəmli sovet və xarici geofizik-alimlərinin çoxsaylı əsərlərində şəhər edilmişdir. Azərbaycanda seysmik kəşfiyyat işləri, başlıca olaraq, həm quru, həm də dəniz sahələrində neft-qazperspektivli strukturların aşkar edilməsi və doqquq öyrənilməsi üçün istifadə olunmuşdur. Aparılmış bütün bu işlər, üsulanın inkişaf etdirilməsi və əldə edilmiş geoloji nticələr, Azərbaycanın alim-geofiziklərinin bir sıra kitablarında [1, 2, 3, 4], həmçinin ölkəmizdə nəşr olunan müxtəlif jurnallarda dərc olunmuş sayısız-hesabsız məqalələrdə ətraflı təsvir edilmişdir.

Məlumdur ki, seysmik kəşfiyyat tədqiqatları iki əsas üsulun tətbiqi ilə aparılır: aksolunan dalğalar üsulu ( $\text{ƏDÜ}$ ) və sinan dalğalar üsulu ( $\text{SDÜ}$ ).  $\text{ƏDÜ}$  üsulunda elastiki dalğalar dalğa uzunluğundan asılı olaraq, geoloji kəsilişi təşkil edən bütün layların tomas sərhədlərindən əks olunur və yer səthində dalğa mənbəyinə yaxın məsafələrdə qeyd edilirlər. Ona görə də bu üsul ilə əldə edilmiş seysmik kəsilişlərdə eksetdirici lay sərhədləri müətomadı olaraq bütün tədqiqat dərinliyi boyunca qeyd olunur.  $\text{SDÜ}$  üsulunda isə elastiki dalğaların iki lay sərhədində sinması dalğa mənbəyindən uzaqda və ancaq altdakı layda dalğa sürətinin üstəsəkine nisbətən çox olduğu halda baş verir. Azərbaycanın neftli-qazlı rayonlarının nazik təbəqəli geoloji kəsilişlərində bu cür lay sərhədləri az rast gəldiyindən,  $\text{SDÜ}$  üsulu ilə qurulmuş seysmik kəsilişlərdə də sindirimci seysmik sərhədlər az sayıda və dərinlik boyu bir-birindən çox aralı şəkildə qeyd olunurlar. Bu səbəbdən və bir də sinan dalğalar dalğa mənbəyindən böyük (30 - 50 km-a çatan) məsafələrdə (sindirimci sərhədin dərinliyi artıqca, onların yer səthini çıxma

məsafəsi də artır) qeyd edildiyindən, həm də bu dalğaları yaratmaq üçün çox güclü dalğa mənbələri tələb olunduğundan,  $\text{SDÜ}$  üsulu Azərbaycan şəraitində detal struktur məsələlərin həll edilməsi üçün, o cümlədən neftli-qazlı strukturların quruluşun öyrənilməsi məqsədilə keçən əsrin 50-ci illərindən sonra artıq istifadə edilmir. Bu üsul ilə detal seysmik kəşfiyyat işlərinin aparılmasından imtina edilməsinin bir səbəbi də olmuşdur [1]. Qeyd etməliyik ki, həmin 50-ci illərdə Azərbaycanın quru sahələrində və Xəzər dənizi akvatoriyasında həm  $\text{ƏDÜ}$ , həm də  $\text{SDÜ}$  üsulu ilə geniş kəşfiyyat işləri aparılırdı və  $\text{ƏDÜ}$  ilə işlənmiş bir sıra seymik profillər təkrarən  $\text{SDÜ}$  üsulu ilə də işlənirdi. Bu cür profil materialları toplandıqdan sonra onların müqayisəsi göstərdi ki, bir sıra hallarda  $\text{SDÜ}$  kəsilişlərində sindirimci sərhədlər  $\text{ƏDÜ}$  kəsilişlərində qeyd olunmuş və qazılmış dərin quyu məlumatlarına uyğun gələn eksetdirici sərhədlərə nisbətən az meylli alınırlar. Dik yatmış laylarla seciyyələnən mürəkkəb quruluşlu quru və dəniz kəşfiyyat sahələrində isə  $\text{SDÜ}$  ilə işlənmiş profillərin kəsilişlərində seysmik horizontların yatım bucaqlarının təhrif olunması daha çox artır. Bundan başqa, sinan dalğaların dalğa uzunluğu böyük olduğu üçün, bəzi sahələrdə  $\text{ƏDÜ}$  üsulu ilə qeyd edilmiş struktur çıxıntılar və zəif ifadə olunmuş qalxımlar  $\text{SDÜ}$  kəsilişlərində görünür. Bunun səbəbi onunla izah edilir ki, zəif diferensi-asiya olunmuş dalğa uzunluğuna nisbətən nazik təbəqəli geoloji kəsilişlərdə akustik sərtliyi ilə fərqlənən müyyən lay sərhədlərində sinan dalğalar yaranırsa da, onlar bu sərhədlər boyunca sürüşmürələr, altdakı laya (və ya laylara) keçərək, bu lay boyu yayılırlar və yer səthinə çıxırlar. Məlumdur ki, bu tip seysmik dalğalar sinan baş dalğalar deyil, refraksiya dalğaları adlanırlar. Bütün bunlar  $\text{SDÜ}$  üsulunda böyük (300 - 400 m və daha çox) uzunluqlu seysmik dalgalardan istifadə edilməsi ilə izah oluna bilər. Məlumdur ki, sinan dalğalar dalğa mənbəyindən uzaq məsafələrdə qeyd olunduqlarından, ona görə də böyük yol keçdiklərindən, onların tezlikləri

tədricən aşağı düşür, uzunluqları isə böyür. Büyük uzunluqlu dalğalar isə dərindəki lay sərhədlərindən əks olunduqda və ya həmin sərhədlərdə sinaraq, onların boyunca yayılarkən, həndəsi ölçüləri bu dalğaların uzunluğuna yaxın və ya ondan kiçik olan geoloji-struktur dəyişilmələrini (kiçik ölçülü və amplitudlu qalxımlar, struktur çıxıntılar və tektonik qırılmalar; kələ-kötür lay sərhədləri və çöküntü səthləri; geoloji sərhədlərin izlənməsində yaranmış fasilələr və s.) hiss etmirlər. Ona görə də SDÜ kəsilişlərində yuxarıda qeyd edilən zəif geoloji-struktur dəyişikliklər profil boyu mütəmadi izlənen sindirici sərhədlər üzərində öz əksini tapırlar.

Lakin qeyd etməliyik ki, SDÜ üsulu aşağı təzlikli seysmik keşfiyyat üsulu olduğu üçün, regional geoloji məsələlərin həll edilməsində onun müümən rolü olmuşdur. Bu üsulun modifikasiyası olan sınaq dalğaların korrelyasiya üsulu (SDKÜ) vasitəsilə Azərbaycan ərazisində həm quruda, həm də Xəzər dənizində böyük dərinliklərdə intişar etmiş çöküntülərin geoloji quruluşu, dərin seysmik zondlama (DSZ) üsulunun tətbiqi nəticəsində isə yer qabığında kristallik bünövrənin, "basalt" qatının və Moxoroviç səthinin dərinlik quruluşu öyrənilmişdir (M.M. Rəcəbov, Y.H. Qənbərov, R.R. Riqer, A.Q. İbrahimov və b.) [2].

Azərbaycanda SDKÜ tədqiqatları ilk dəfə 1944-cü ildə Şərqi Abşeron çöküntiyində aparılmış, 1946-ci ildə isə Kürdəxanı-Maştəğa struktur çıxıntısında davam etdirilmişdir. 1946 - 1949-cu illərdə bu işlər böyük həcmədə Gəncə-Naftalan rayonunda, ƏDÜ üsulunun çətin tətbiq edildiyi, qalın çaqıl daşları ilə örtülmüş sahədə yerinə yetirilmişdir. SDKÜ üsulu ilə bu sahədə Maykop və Təbaşir çöküntüləri daxiliindəki horizontlara aid edilən bir neçə sınaq dalğa qeyd edilir. Alınmış nəticələr isə ƏDÜ və quyu məlumatlarına ancaq ümumilikdə uyğun gələ bilir. ƏDÜ üsulu ilə qeyd edilmiş Cinli və Gödəkboz struktur çıxıntıları SDKÜ məlumatlarında öz əksini tapırlar [1].

1951 - 1954-cü illərdə SDKÜ ilə keşfiyyat işləri Təbaşir çöküntülərinin quruluşunu öyrənmək üçün Şimal-Qərbi Abşeronda, 1954 - 1956-ci illərdə isə Xəzəryanı rayonda aparılmışdır. Müsbət nəticələr ancaq Xəzəryanı rayonda alınmış və Təbaşir çöküntülərinin quruluşunu tədqiq etmək üçün istifadə edilmişdir.

1954-cü ildə SDKÜ üsulu Küryanı rayonda, Xilli-Novogolovka arası sahədə tətbiq olunmuşdur. Bu-

rada Məhsuldar Qata aid edilən sınaq dalğanı ayırmak və korrelyasiya etmək mümkün olur. Lakin bu dalğaya görə qurulmuş sindirici sərhəd SDKÜ profilinin bir hissəsində ƏDÜ məlumatlarına uyğun gelirse, digər hissəsində onlardan aydın fərqlənir [1].

Həmin 1954-cü ildə SDKÜ üsulu ilə Xəzər dənizi akvatoriyasında geniş sınaq işləri başlanılır. 1956-ci ilə qədər davam etmiş bu tədqiqatlar Bakı və Abşeron arxipelağlarının bir sıra strukturlarında aparılmışdır. Sınaq işləri nəticəsində tərtib edilmiş SDKÜ kəsilişləri, Bahar strukturu istisna olunmaqla, ƏDÜ və geoloji məlumatlarından xeyli fərqli almışdır. Bu iki üsul ilə qurulmuş kəsilişlərin oxşarlığı ancaq qırışıqların az meylli qanad hissələrində işlənmiş profillərdə qeyd edilir.

Lakin dəniz SDKÜ tədqiqatlarının müsbət nəticələri də olmuşdur. Dizyunktiv pozgunkuluqların aşkar edilməsi və sahə üzrə izlənilməsi məqsədile işlənmiş eninə SDKÜ profillərində, strukturların tag və tağyanı hissələrində seysmik yazıların tektonik qırılmalarla əlaqədar anomal xüsusiyyətləri aşkar olunmuşdur. Bəzi strukturlarda – palçıq vulkan mövcud olan yerlərdə (dərinə yayılan sınaq dalğaların vulkanik brekçiyalardan keçərkən udulduğuna görə) seysmik yazıların güclü zəifləməsi, hətta tamamilə sönməsi müşahidə edilmişdir. Bunları nəzərə alaraq, SDKÜ tədqiqatları 1956-ci ildən etibarən ƏDÜ üsulu ilə kompleksdə həm dənizdə, həm də quruda geniş tətbiq olunmuşdur.

1950-ci illərin sonunda Q.Ə. Mustafayev tərəfindən SDÜ üsulu ilə neft-qaz yataqlarının birbaşa proqnozlaşdırılması, hüdudlandırılması və dərinliyinin təyin edilməsi metodikası işlənib hazırlanmış və Azərbaycanın bir sıra neftli-qazlı sahələrində müvaffəqiyətlə tətbiq olunmuşdur. Sonralar bu metodika təkmilləşdirilməklə Respublikamızın digər perspektivli sahələrində aparılmış geofiziki keşfiyyat işlərində istifadə edilmişdir (Ə.Q. Novruzov, A.Q. Əhmədov, H.İ. Şəkerov).

Seysmik keşfiyyatın ƏDÜ üsuluna göldikdə, qeyd etmək lazımdır ki, bu üsul müxtəlif geoloji məsələlərin dəqiq həll edilməsində, xüsusilə neftli-qazlı strukturların axtarışında, keşfiyyatunda və detal öyrənilməsində müümən rol oynamışdır. Ona görə də bu üsul indiyə qədər, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da geniş tətbiq olunur, geoloji-axtanş və dərin qazma işlərinin həcmini kəskin surətdə azaltmağa imkan verir.

Azərbaycanda ilk dəfə ƏDÜ üsulu ilə seysmik

keşfiyyat işləri 1935 - 1936-cı illərdə Cənub-Şərqi Şirvanda Pirşəhət-Xidirli sahəsində aparılmış, 1937 - 1940-cı illərdə isə Abşeron yarımadasının məlum strukturlarında davam etdirilmişdir. Bundan sonra ƏDÜ ilə seysmik keşfiyyat işləri tədricən Azərbaycanın bütün neftli-qazlı rayonlarında sistematiq və planlı surətdə aparılmağa başlanılmış və get-gedə mürəkkəb geoloji quruluşlu sahələri əhatə etmişdir. Bu işlər nəticəsində müxtəlif rayonlarda əvvəller məlum olmayan perspektivli strukturlar aşkar edilmiş, məlum strukturlarla birlikdə detal əyrənilmiş, quruluşları dəqiqləşdirilmişdir.

Quru keşfiyyat işlərlə yanaşı, 1941-ci ildə dünyada ilk dəfə olaraq Xəzər dənizində (Bakı körfəzində) ƏDÜ üsulu ilə seysmik keşfiyyat işləri başlanılmışdır (N.I. Šapirovski, S.Y. Rapoport, B.N. Rudnev, V.I. Kulikov). Bu üsulun metodikası və texnikasının daim təkmilləşdirilməsi sayəsində dəniz seysmik keşfiyyatı getdikcə inkişaf edir, onun geoloji informativliyi artır və bu üsul ilə Xəzər dənizinin Azərbaycana bitişik akvatoriyası tədricən öyrənilir. Demək lazımdır ki, bütün bu işlər heç də asan başa gəlməmişdir. ƏDÜ üsulu dənizdə tətbiq edilərkən bir çox çətinliklərlə üzləşir. Məlumdur ki, dənizdə partlayışlar edildikdə seysmoqəbulədicilər faydalı dalğalarla birlikdə bir sıra manəs dalğalarını da qeyd edirlər. Onların sırasında aşağıdakılardır göstərmək olar: dəniz seysmik reverberasiyası adlanan hava-su və su-dənizdibi ayıricı sərhədlərdən çoxqatlı, yüksək tezlikli və gec sənən, intensiv təkrar əksolunmalar; partlayıcı maddə su altında partladıldıqda əmələ gəlmiş qaz qabarcıqlarının pulsasiyası ilə yaranmış təkrar zərbələr və onların nəticəsində seysmoqrammlarda cymı geoloji sərhədlərdən qeyd olunan təkrar əksolunma dalğaları və bir də aşağı tezlikli, intensiv, dənizdibi səthi dalğalar; dəniz dibinin relyefinin maili hissələrindən (adaların sualtı yamacları, sualtı bankalar, palçıq vulkanlarının sualtı səthləri) birqat əksolunmuş yan dalğalar. Bütün bu manəsədici dalğaları dəf etmək və seysmoqrammlarda ancaq geoloji sərhədlərlə əlaqədar olan faydalı dalğaları gücləndirmək məqsədilə dəniz seysmik keşfiyyatı üçün kiçik qabaritlı pyczosseysmik qəbulədicilər yaradılmış, seysmik stansiyalarda lazımi dəyişikliklər edilmiş, müşahidələr üzən pyczohörüklerle, gəminin mütemadi (fasilesiz) gedisi ilə aparılmışdır. Bundan başqa, dəniz seysmik müşahidələrində istifadə olunan partlayış mənbələri faunaya zərər vurduğuları üçün qadağan edildiyindən, 1960-ci

illərdə dəniz seysmik keşfiyyatında yeni, təhlükəsiz dalğa mənbələri (elektroqıçılıcım və qaz detonasiyası mənbələri, pnevmotoplар) tətbiq olunmuşdur.

Azərbaycanın quru və dəniz sahələrində seysmik keşfiyyatın inkişaf etdirilməsi və geoloji səmərəliliyinin artırılması üçün yeni seysmik üsulların tətbiqinin böyük əhəmiyyəti olmuşdur. 1959 - 1960-cı illərdə ƏDÜ üsulu ilə öyrənilməsi mümkün olmayan, ya da lazımı nəticələr alınmayan bir sıra mürəkkəb quruluşlu quru sahələrində, ilk dəfə olaraq, seysmik dalğaların tənzimlənən istiqamətləndirilmiş qəbulu (TİQ) adlanan yeni üsul ilə təcrubi-metodik keşfiyyat işləri aparılmış, üsulun həmin mürəkkəb sahələr üçün rasional metodikası işlənib hazırlanıqdan sonra müsbət nəticələr əldə edilmişdir (B.M. Qarayev). Bundan sonra bu üsul 1970-ci ilə qədər Azərbaycanın müxtəlif rayonlarında və Xəzər dənizində mürəkkəb strukturların, xüsusilə onların tağ və tağyanı hissələrinin öyrənilməsində müvəffəqiyətlə istifadə olunmuşdur (B.M. Qarayev, A.Q. İbrahimov, Y.V. Pototski, İ.C. Axundov, D.X. Babayev, Y.Q. Qənbərov) [2].

Həmin 1959 - 1960-cı illərdə Qobustanın mürəkkəb relyefli sahələrində kütləvi fəza zondlama (KFZ) metodikası ilə böyük sayda seysmik müşahidələr əsasən aparılmış və əksolunan dalğalarla tədqiqat sahələrinin ayrı-ayrı hissələrinin dərinlik quruluşu barədə ümumi məlumatlar əldə edilmişdir.

1969-cu ildə isə Azərbaycanda ilk dəfə, o vaxtlar yeni sayılan ümumi dərinlik nöqtəsi (ÜDN) üsulu tətbiq edilmişdir. Bu işlər Azərbaycan geofizikləri üçün yeni olduğuna görə, Qroznı "Neftgeofizika" tərəfindən seysmik keşfiyyat dəstəsi tərəfindən, sınaq məqsədilə, mürəkkəb Qobustan şəraitində aparılmış, lakin müsbət nəticələr əldə etmək mümkün olmayışdır.

1970-ci ildən başlayaraq Azərbaycanın müxtəlif perspektivli sahələrində ÜDN üsulu ilə ilk seysmik profillər işlənmiş, üsulun texnikası və metodikası tədricən inkişaf etdirilmiş və bu üsul həm quru, həm də dəniz sahələrində yüksək səmərəliliklə geniş tətbiq olunmuşdur (E.M. Polonski, B.M. Qarayev, N.P. Yusubov, D.X. Babayev və b.).

1972 - 1973-cü illərdə isə ÜDN üsulu Cənub-Qərbi Qobustanda tətbiq edilmişdir (B.M. Qarayev, E.M. Polonski). Bu işlər bir neçə profilde, əsas etibarilə isə Daşmərdən-Şeytanud regional profili üzrə müxtəlif müşahidə sistemlərindən və yeni çöllər metodikalarından istifadə edilməklə aparılmışdır. Bu

işlər nəticəsində profilin Daşmərdan hissəsində 5 - 6 km dərinlikdə, yəqin Təbaşir çöküntülərinə uyğun gələn və qeyri-uyğun yatımla səciyyələnən antiklinalşəkilli seysmik horizontları qeyd etmək mümkün olmuşdur. Profilin Nardaran-Axtarma hissəsində də bu iri qalxumın 5 km dərinliyə qədər tektonik quruluşu öyrənilmişdir. Bütün bu məlumatlar ÜDN profili üzrə həmin illərdə aparılmış elektrik keşfiyyatının maqnitotellurik zondlama üsulu və yüksək dəqiqliklili gravimetrik tədqiqatların nəticələri ilə uyğunluq təşkil edir [5]. Profilin Sündü strukturu hissəsində isə ÜDN məlumatları qeyri-qənaətbəxş olmuşdur.

1975-ci ildən başlayaraq Cənubi Qobustanda və Nardaran-Axtarma sinklinalında ÜDN üsulu ilə təcrübə-istehsalat xarakterli seysmik keşfiyyat işlərində aparılmış və bir sıra profillərdə müxtəlif informativli nəticələr əldə edilmişdir (N.P. Yusubov və b.).

**Qobustanda ÜDN** üsulu ilə alınmış seysmik materialların analizi göstərdi ki, güclü dislokasiyaya məruz qalmış Paleogen-Neogen çöküntülərində əldə edilmiş nəticələrin bir-birindən fərqli olması birbaşa qırışqlararası çökəkliklərin enində asılıdır. Sonralar məlum oldu ki, ensiz və dar sinklinallarda seysmik dalgalar qonşu qırışqların dik yatmış qanadlarından əks olunaraq profil xəttinə müxtəlif istiqamətlərdən gələrkən bir-birilə干涉ensiya edirlər, ona görə də seismoqramlarda çətin oxunulan seysmik yazılar şəklində qeyd olunurlar. Bundan başqa, həmin dalgaların əks olunduqları sinklinalların ölçülərinə yaxın bazalarda ÜDN üsulu ilə toplanması da mürəkkəb seysmik yazıların alınmasına gətirib çıxarır. Bunları nəzərə alaraq, Qobustanın mürəkkəb quruluşlu İlxiçi-Sündü sahəsində partlayış mənbələrinin uzun eninə bazalarda qruplaşdırılması ilə bir ÜDN profil işlənir. Bu metodika ilə qonşu qırışqların dik qanadlarından əks olunmuş yan dalgaları xeyli zəiflətmək mümkün olursa da, dərinlik quruşla əlaqədar informasiya kəskin surətdə azaldılmış olur.

Bütün yuxarıda qeyd edilənlər Qobustan şərəitində seysmik kəşfiyyatın səmərəliliyinin artırılması üçün çoxqatlı fəza müşahidə sistemlərinin tətbiq edilməsinin lazımlığını göstərir. Ona görə Azərbaycanda 1975-ci ildən başlayaraq fəza (həcmi) seysmik kəşfiyyatın 3-ölçülü enli (zolaqlı) profil üsulunun (EPÜ) rasional metodikası və məlumatlarının 3-ölçülü interpretasiya üsulları işlənib hazırlanmış və 1980-ci ilə qədər Çanub-Qərbi Qobustanda ya-

Mərkəzi Qobustanın cənub hissəsində yerləşmiş bir sıra mürekkeb quruluşlu sahələrdə müsbət neticələrlə tətbiq edilmişdir (B.M. Qarayev) [2, 5]. EPÜ ilə keşfiyyat işləri neticosunda Şərbətdağ və Ramazan sinklinalı sahələrində üstdə və döründə yatan çöküntülər arasında keskin bucaq və azimutal uyğun-suzluğun olduğu aşkar edilmiş, Şeytanud sahəsində isə Nardaran-Axtarma sinklinalının şimal qanadının dərin qatları altında (Şeytanud dağı rayonunda) alt struktur mərtəbənin çöküntülərinin qalxması qeyd olunmuşdur [5].

1989-cu ilde isə EPÜ üsulunun keşfiyyat imkanlarının artırılması üçün bu üsulun 3-ölcümlü yeni metodikası - tekniləşdirilmiş EPÜ üsulu (TEPÜ) yaradılmış (B.M. Qarayev) və 1989 - 1990-cı illörde çox çətin səthi seismogeoloji şəraitə malik olan Tərsdəllər-Palantöken sahəsində (Qərbi Azərbaycan) yeni geoloji nəticələri tətbiq edilmişdir [2, 5]. Fəza-azimuthal TIQ adlandırılmış bu üsulda EPÜ müşahidə xətlərinə müxtəlif istiqamətlərdən gələn eksplorativ dalgalar, müxtəlif meylliliklə bütün əsas azimuthlara yönəldilmiş emal müstəvilərində sahə üzrə toplanmışlarından interferensiya etmiş bu dalgaların nəinki bir-birindən ayırmak, həm də seismik sərhadların izlənməsinin qatılığunu kəskin surətdə (300 - 600-ə qədər) artırmaq mümkün olmuşdur. Bu isə mürskəsb quruluşlu dağətəyi rayonlarda Mezozoy çöküntülərinin quruluşunu öyrənmək məqsədilə seismik keşfiyyatın geoloji səmərəliliyinin artırılması üçün əsas məsələlərdən biri sayılır.

1992 - 1993-cü illərdə keçilməz Bozqobu-Çılpaq Yarğan gölü sahəsinin quruluşunu öyrənmək üçün sahəvi seysmik kəşfiyyatın ÜDN üsulu ilə yeni metodikası yaradılmışdır. Bu sahədə partlayış və qəbul profil xətlərini bir-birindən böyük (8 - 10 km-ə qədər) məsafələrdə və bucaq altında yerləşdirmək lazımlıydı. Bu sahədə partlayış və qəbul işlərinin metodikalarını əsaslı surətdə təkmilləşdirilmişdir. Nəticədə bu metodika ilə Muradxanlı strukturunun uzaq cənub-qərb qanadının geoloji quruluşunu eks etdirən seysmik kəsilişlər qurulmuş, Təbaşir və Maykop çöküntülərinin səthi üzrə struktur xəritələr tərtib edilmişdir (B.M.Qarayev, T.N.Səyməmmədova) [2, S. 1].

1992-ci ilde mürekkeb yerüstü reliyesi ve müxtəlif təsərrüfat obyektləri olan sahələr üçün yeni sahəvi ÜDN seysmik kaşfiyyat üsulu işlənib hazırlanmış və 1993 - 1995-ci illərdə Orta Kür çökəkliyinin Cəfərli və Nəsibbəyli sahələrində müvəffaqiyyətlə tətbiq edilmişdir (İ.C. Axundov) [2].

1994 - 1995-ci illərdə seysmik keşfiyyatın integral qəbulu üsulunun yeni modifikasiyası yaradılmış və "8 Mart" deniz strukturunda işlənmiş ÜDN profilinin ilk seysmik yazılarından istifadə edərək müsbət nticələrlə tətbiq edilmişdir (B.M. Qarayev).

Yuxarıda qeyd edilmiş təcrubi-metodiki keşfiyyat işləri əhəmiyyətli sahələrdə berabər neft-qaz seysmik keşfiyyatının inkişaf etdirilməsində Azərbaycanda aparılmış elmi-tədqiqat işlərinin də böyük əhəmiyyəti olmuşdur. Bu tədqiqatlar sırasında aşağıdakılardı göstərmək olar:

- seysmik keşfiyyatın mürəkkəb quruluşlu sahələrdə səmərəliliyinin artırılması məqsədilə nəzəri və metodiki məsələlərin həlli, yelpikvari və başqa fəza müşahidə sistemlərinin nəzəri əsaslarının və məlumatlarının interpretasiya üsullarının yaradılması və tətbiqi (R.Ə. Abullayev);

- geoloji kəsilişin proqnozlaşdırılması üçün əksolunmuş dalğalarla 2- və 3-ölçülü şaquli seysmik zondlama (SSZ-ÖD) üsulunun yaradılması və Azərbaycanın keşfiyyat sahələrində kəsilişin sürət modelinin daqqıq öyrənilmesi (M.M. Rəcəbov);

- Kür çökəkliyinin nazik təbəqəli geoloji şəraitində qeyd edilən dalğa sahəsinin öyrənilmesi və əsas seysmik horizontların izlənilmə metodikasının işlənib hazırlanması (E.M. Polonski, P.Z. Məmmədov);

- Aşağı Kür çökəkliyinin nazik laylı kəsilişlərində əksolunan dalğaların spektral analizinin səmərəliliyinin tədqiqi, Abşeron arxipelaqında seysmostratiqrafik tədqiqatlarla çöküntü qatının ayrı-ayrı komplekslərə bölünməsi və qeyri-antikinal tələlərin aşkar edilməsi (P.Z. Məmmədov);

- seysmik materialların seysmostratiqrafik analizi və struktur formasiya interpretasiyası nticəsində Kür çökəkliyinin perspektivli sahələrində geoloji kəsilişin müxtəlif genetik qatlara ayrılması, fasılılı və qeyri-uyğun yatom sərhədlerinin aşkar edilməsi, izlənilmesi və bu qatlarda seysmik dalğa sahəsinin dinamik və kinematik xüsusiyyətlərinin öyrənilmesi (P.Z. Məmmədov, Y.H. Qənbərov, Y.A. Şixəliyev, Z.F. Cəfərov);

- seysmik keşfiyyat və quyu məlumatlarının kompleks interpretasiyası üçün xüsusi metodika və programlar paketinin işlənib hazırlanması və Yevlax-Ağcabədi çökəkliyi sahələrində və quru-deniz keçid zonalarında geoloji kəsilişlərin detallı öyrənilmesi üçün tətbiqi (Y.A. Şixəliyev, Q.Y.Qazzer);

- Azərbaycanın mərkəzi nefli-qazlı rayonlarında

ÜDN seysmik yazıları əsasında "Geoloji kəsilişin proqnozlaşdırılması (GKP)" proqramları üzrə tədqiqat işlərinin aparılması və tədqiq edilmiş sahələrin çöküntü komplekslərində neft-qaz yataqlarına uyğun gələn "yataq tipli anomaliyaların" (YTA), kəsilişdə anomal yüksək lay təzyiqli (AYLT) zonaların aşkar edilməsi və mühitin detal sürət model-lərinin qurulması (E.M. Polonski, N.P. Yusubov və b.).

- seysmik keşfiyyat məlumatları əsasında mürəkkəb qırışılarda diyunkтив dislokasiyaların tədqiqinin nəzəri və təcrubi məsələlərinin həlli, tətonik qırılmalarla əlaqədar yaranmış dalğa sahəsinin tədqiqi və onların aşkar edilməsi (T.R. Əhəmdov);

- Yevlax-Ağcabədi çökəkliyinin bir sıra perspektivli strukturlarında Təbaşir çöküntülərinin daxili geoloji quruluşunun tədqiqi (B.M. Qarayev, T.X. Niyazov).

Neft-qaz seysmik keşfiyyatının inkişafında, onun üsullarının və yeni metodikalarının tətbiq edilməsi üçün istifadə olunmuş seysmik stansiyaların, seysmik cihazların və avadanlıqların həllədici rolü olmuşdur. Azərbaycanda aparılmış seysmik keşfiyyat işlərinin ilk illərində bu stansiyalar və cihazlar müasir dövrlə müqayisədə çox primitiv olmuş, lakin tədricən təkmilləşdirilmiş, onların həssaslığı artırılmış, tənzimləmə xassəsi və başqa parametrləri yaxşılaşdırılmışdır. İlk illərdə əksolunan dalğaların yazılarını qeyd etmək üçün əvvəlcə 5- və 8-, sonra 6- və 12-, 1944-cü ildən başlayaraq 24- və 48-kanallı seysmik stansiyalar uzun müddət istifadə olunmuş və keşfiyyat işlərinin səmərəliliyini artırmağa imkan yaratmışdır. Yüksek daqqıqlı rəqəmli seysmik stansiyaların Azərbaycanda tətbiq edilməsi isə 1975-ci ildən başlanmış və emaledici maşınlar vasitəsilə tətib olunmuş seysmik kəsilişlərdə seysmik horizontların seçilməsini kəskin surətdə yaxşılaşdırılmışdır.

Respublikamız müstəqillik əldə etdikdən sonra seysmik keşfiyyat dəstələri müasir çoxkanallı seysmik stansiyalarla, yüngül seysmoqbuledicilərlə, xüsusi yardımçı qurğularla və avadanlıqlarla təchiz edilmişdir. Hal-hazırda Azərbaycanda neft-qaz geofiziki keşfiyyat işlərini yerinə yetirən əsas təşkilat -

- Geofizika və Geologiya İB-nin "Keşfiyyatgeofizika" İstehsalat bölümü 600-, 1000-, hətta 3000-kanallı telemetrik seysmik stansiyalarla, müxtəlif tip müasir seysmik qəbuledicilərlə və çox-damarlı telemetrik seysmik kabellərlə təchiz olunmuşdur. Quru sahələrində keşfiyyat işlərini

aparmaq üçün dalğa mənbəyi kimi geniş tezlik dia-pazonuna malik qruplaşdırılmış 30-tonluq seysmik vibratoriardan istifadə edilir.

Dəniz kəşfiyyat işləri isə dəniz müşahidələri üçün xüsusi hazırlanmış, uzunluğu bir neçə km-ə çatan, çoxseksiyalı, rəqəmli seysmik hörükleri (strimerləri) yedəkləyən gəmiler vasitəsilə yerinə yetirilir. Bu işlərdə dalğa mənbəyi kimi sıxlılmış hava ilə doldurulmuş və onlarla qruplaşdırılmış pnevmotoplardan istifadə olunur. Bütün bu işlər həm quruda, həm də dənizdə sahəvi müşahide sistemlərinin tətbiqi ilə aparılır. Kəşfiyyat sahəsində lazımi profil şəbəkəsi yaratmaq üçün, EPÜ üsulunda olduğu kimi, tədqiq edilən sahə 6- və ya 12-xetli profilləmə metodikası ilə ardıcıl olaraq örtülür. Dəniz işlərində 3D sahəvi müşahidələr bir-birinə parallel üzən böyükuzunluqlu qəbulcdicili hörükler vasitəsilə yerinə yetirilir.

Son zamanlar 3D sahəvi seysmik kəşfiyyat metodikası ilə Azərbaycanın quru ərazisində bir sıra neft-qaz pespektivli sahələrin geoloji quruluşu detallı öyrənilmiş və dəqiqləşdirilmişdir. Xəzər dənizinin Azərbaycan sektorunda isə bu səmərəli metodika ilə bütün şelf zonasının tektonikası müfəssəl öyrənilmiş və yeni neft-qaz yataqlarının aşkar edilməsi üçün zəmin yaradılmışdır.

**B.M. Garayev**

## DEVELOPMENT AND IMPROVEMENT OF SEISMIC SURVEY IN OIL AND GAS INDUSTRY OF AZERBAIJAN

### ABSTRACT

The paper is devoted to the history of seismic survey development for onshore and offshore oil and gas exploration by use of reflection and refraction shooting techniques. The paper describes improvement of methodology and technology, as well as capability and efficiency of new seismic survey techniques applied to study complicated geological setting of perspective hydrocarbon areas at various intervals of its development. The results of major geophysical studies of oil and gas deposits in Azerbaijan are given.

**Б.М. Гарасев**

## РАЗВИТИЕ И СОВЕРШЕНСТВОВАНИЕ НЕФТЕГАЗОВОЙ СЕЙСМОРАЗВЕДКИ В АЗЕРБАЙДЖАНЕ

### АННОТАЦИЯ

В статье излагается история развития нефтегазовой сейсморазведки на суше и на море методами отраженных и преломленных волн. Освещаются совершенствование методики и техники, а также возможности и эффективность новых способов сейсморазведки для изучения геологического строения сложно построенных перспективных на нефть и газ площадей в разные периоды ее развития. Кратко приводятся результаты основных научно-исследовательских работ, направленных на геофизическое изучение нефтегазоносных регионов Азербайджана.

### ƏDƏBİYYAT:

1. Геофизическое изучение геологического строения нефтегазоносных областей Азербайджана //Под ред. А.А.Али-заде- Баку: Азерб. Госуд. издательство. 1963. 304 с.
2. Геофизические исследования в Азербайджане //Под ред. К.М.Керимова- Баку: «Şərq-Qərib». 1996. 396 с.
3. Məmmədov P.Z., Əhmədov T.R., Yusubov N.P. Seysmik kəşfiyyat (I, II, III cild )-Bakı: «Elm», «Nafta Press». 2005, 2007, 2011. 294, 345, 162 s.
4. Əhmədov T.R., İbrahimli M.S. Tətbiqi seysmika. Bakı: «Elm». 2017. 230 s-
5. Qarayev B.M. Mezozoy çöküntülərinin geoloji quruluşunun öyrənilməsi üzrə seysmik kəşfiyyat tədqiqatlarının nəticələri. "Azərbaycan neft təsərrüfatı". № 07-08. 2012. S. 26 - 31.
6. Əhmədov T.R. Seysmik kəşfiyyatla dizyunkтив dislokasiyaların öyrənilməsi. -Bakı: «Nafta Press». 2003. 130 s.